

# İNVESTİSİYA TƏŞVİQİ SƏNƏDİ: ƏN VACİB MƏQAMLAR

## MÜNDƏRİCAT

İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası.....	2
Məqsəd .....	2
İnvestisiya təşviqi sənədinin üstünlükləri.....	2
Güzəştlər .....	2
İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri .....	4
İnvestisiyanın təşviqi sənədinin alınması proseduru.....	8
İnvestisiya təşviqi sənədinin alınması üçün ərizənin forması.....	9
İnvestisiya təşviqi sənədinin forması.....	11
İnvestisiya təşviqi sənədinin ləğvi .....	12
İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedicisi sənədin verilməsi QAYDASI.....	13
Ərizə ilə birlikdə təqdim edilən sənədlərin siyahısı: .....	13
Təsdiqedicisi sənədə müraciətə imtina.....	14
Təsdiqedicisi sənədin forması .....	15
İSTİNADLAR.....	17

## İNVESTİSIYA TƏŞVİQİ SƏNƏDİNİN VERİLMƏSİ QAYDASI

Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli *“İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı* ilə *“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”* təsdiqlənib.

### Məqsəd

İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və *“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”*nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2-ci bəndinə uyğun olaraq investisiyaların təşviqi ilə bağlı mexanizmin təkmilləşdirilməsidir.

### İnvestisiya təşviqi sənədinin üstünlükləri

Bu sənədi alan hüquqi şəxslər və sahibkarlar *Azərbaycan Respublikasının Vergi Məcəlləsində* və *“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda* müəyyən edilmiş güzəştləri əldə edir.

### Güzəştlər:

*“Gömrük tarifi haqqında” AR Qanunu* üzrə:

20.0.17. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedicisi sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə gömrük rüsumundan azaddır.

*“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”* üzrə:

-102.1.23. investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin

## İnvestisiya təşviqi sənədi: ən vacib məqamlar

sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi - 7 il müddətinə gəlir vergisindən azaddır;

–106.1.17. investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi - 7 il müddətinə vergidən azaddır;

–164.1.26. investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedicisi sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə idxal ƏDV-dən azaddır;

–199.11. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır;

–207.5. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar əvvəlcədən müəyyən olunmuş tələblərə uyğun investisiya layihələrinə başladıda investisiya təşviqi sənədi ala bilərlər.

İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aşağıdakı meyarlara cavab verən investisiya layihələrinə verilir:

- *investisiyanın hdyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;*
- *investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;*
- *investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri.*

Sənədin verilməsi üçün tələb edilən konkret meyarlar *Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli 878 nömrəli Fərmanı* ilə təsdiq edilib (cədvəl 1).

Cədvəl 1

*İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçirilməsi inzibati ərazi vahidləri*

İFNT	İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri	İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ (milyon manatla)				
		Region 1	Region 2	Region 3	Region 4	Region 5
	Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması	-	2	1	0,4	0,2
	Qida məhsullarının xüsusi nəqliyyat vasitələri (refrejerator) ilə daşınması	-	2	1	0,4	0,2
	“Bitkilərin intensiv becərilməsi (Yağmurlama üsulu ilə suvarılacaq əkin sahəsi 50 hektardan az olmayan təsərrüfatlar)”	-	-	-	0,4	0,2
	“İntensiv bağçılıq, bostançılıq və çayçılıq (Damcı sulama və yağmurlama üsulu ilə suvarılacaq ərazisi 5 hektardan az olmayan təsərrüfatlar)”	-	1	-	0,4	0,2
	İri buynuzlu mal-qaranın (ətlik və südlük istiqamətli) yetişdirilməsi (50 baş cins mal-qaradan az olmayan təsərrüfatlar)	-	-	-	0,4	0,2
	Sənaye üsulu ilə balıq yetişdirilməsi	-	-	-	0,4	0,2
07	Metal filizlərin hasilatı və emalı	-	-	-	-	50

## İnvestisiya təşviqi sənədi: ən vacib məqamlar

10	Qida məhsullarının istehsalı	-	2	1	0,4	0,2
11	İçki istehsalı	-	2	1	0,4	0,2
12	Tütün məmulatlarının istehsalı	-	2	1	0,4	0,2
13	Toxuculuq sənayesi məhsullarının istehsalı	5	2	1	0,4	0,2
14	Geyim istehsalı	5	2	1	0,4	0,2
15	Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı <sup>1</sup>	5	2	1	0,4	0,2
16	Ağac emalı və ağacdən məmulatların istehsalı	-	2	1	0,4	0,2
17	Kağız və karton istehsalı	-	2	1	0,4	0,2
19	SMST 19.20 Təmizlənmiş neft məhsullarının istehsalı sinfindən sürtgü yağlarının istehsalı	-	3	2	1	0,5
20	Kimyə sənayesi məhsullarının istehsalı (SMST 20.51 Partlayıcı maddələrin istehsalı sinfi istisna olmaqla)	-	3	2	1	0,5
21	Əczaçılıq məhsullarının istehsalı	-	10	10	10	5
22	Rezin və plastmas məmulatların istehsalı	-	3	2	1	0,5
23	Tikinti materiallarının istehsalı <sup>2</sup> (SMST 23.63 Əmtəə betonu, 23.64 Quru beton qatışıği siniflərinə daxil olan məhsulların istehsalı, 23.99 Digər qruplara daxil edilməyən sair qeyri-metal mineral məhsullar sinfindən asfalt istehsalı istisna olmaqla)	-	3	2	1	0,5
24	Metallurgiya sənayesi məhsullarının istehsalı	5	5	3	2	1

## İnvestisiya təşviqi sənədi: ən vacib məqamlar

25	Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı	5	3	2	1	0,5
26	Kompüter və digər elektron avadanlıqların istehsalı	5	3	2	1	0,5
27	Elektrik avadanlıqlarının istehsalı	5	3	2	1	0,5
28	Maşın və avadanlıqların istehsalı	5	3	2	1	0,5
29	Avtomobil və qoşquların istehsalı	-	5	3	2	1
30	Sair nəqliyyat vasitələrinin istehsalı	5	5	3	2	1
31	Məbel istehsalı	-	3	2	1	0,5
32	Zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı	5	3	2	1	0,5
	Alternativ enerji istehsalı	5	3	2	1	0,5

### İxtisarlar:

İFNT- İqtisadi Fəaliyyət Növlərinin Təsnifatı (III versiya, 2009-cu il)

SMST - Sənaye Məhsullarının Statistik Təsnifatı (III versiya, 2009-cu il)

### İstinadlar:

<sup>1</sup> Region 1 üzrə dərinin aşılınması, rənglənməsi və hazırlanması sinfinə daxil olan istehsalın qurulması istisna olmaqla

<sup>2</sup> Sement istehsalı üzrə investisiya təşviqi klinker istehsal etməyən sement müəssisələrinə şamil edilmir

### *Regionlara daxil olan inzibati ərazi vahidləri:*

**Region 1** - Bakı şəhəri (Bakı ətrafı qəsəbələr istisna olmaqla)

**Region 2** - Bakı ətrafı qəsəbələr və Abşeron rayonu

**Region 3** - Sumqayıt şəhəri, Gəncə şəhəri

**Region 4** - 1, 2, 3 və 5-ci regionlara aid edilməyən şəhər və rayonlar

**Region 5** - Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Naftalan, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən, Qusar rayonları

### *Misal 1- investisiya layihəsinin ümumi həcmi üçün minimum tələb:*

Bakı şəhərində (**Region 1**) Maşın və avadanlıqların istehsalı istiqamətində investisiya etmək istəyən investor ən az 5 milyon manat məbləğində layihə təqdim edərsə bu layihəyə investisiyanın təşviqi sənədini ala bilər. Anoloji investisiya layihəsini **Region 3**-də, yəni Sumqayıt və yaxud Gəncə şəhərində həyata keçirmək istəyən sahibkar minimum 2 milyon manat, **Region 5**-də yəni Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Naftalan, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən, Qusar rayonları həyata keçirmək istəyən sahibkar isə ən az 0.5 milyon manat investisiya layihəsi üçün investisiyanın təşviqi sənədini ala bilər.

**Qeyd:** layihəsinin ümumi dəyəri yuxarıda müəyyənləşdirilmiş minimal hədd meyarına uyğun olan investor yalnız dəyərin 10%-i məbləğində xərcləmə sənədlərini təqdim etdikdən sonra investisiyanın təşviqi sənədi üçün müraciət edə bilər (*Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir İnvestisiya təşviqi sənədinin verilməsi Qadasının 5.2-ci bəndi: bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd*)

### *Misal 2- ümumi məbləğin 10%-nin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulması tələbi:*

Misal 1-də qeyd olunan layihə üçün **Region 1** də minimum 500 min manat, **Region 3**-də 200 min manat, **Region 5**-də isə 50 min manat həcmindədir.

**Qeyd:** İnvestisiya layihəsinin həyata keçirilməsi məqsədi ilə alınan daşınmaz əmlak üçün xərclənən vəsait ümumi investisiya məbləğine

## İnvestisiya təşviqi sənədi: ən vacib məqamlar

daxil olmaqla yanaşı tələb olunan ilkin 10%-lik investisiya məbləğinə də aid edilə bilər.

### *İnvestisiyanın təşviqi sənədinin alınması proseduru*

Sahibkar yaxarıdakı tələblərə cavab verən biznes layihəsi üçün investisiyanın təşviqi sənədini almaq məqsədi ilə aşağıdakı sənədləri Azərbaycan Respubliakası İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

1. İqtisadiyyat Nazirliyinə müraciət - İnvestisiya təşviqi sənədinin alınması üçün ərizə;

2. Biznes planı;

3. Biznes planda nəzərdə tutulmuş ümumi məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd

**Qeyd:** Sahibkar məbləğin 10%-ni müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, onun investisiya layihəsinin tələb olunan meyarlara uyğunluğunun müəyyən edilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət etmək hüququna malikdir. Nazirlik bu cür müraciətə 5 iş günü müddətində baxaraq cavablandırır.

4. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti [VÖEN]

Sahibkarın investisiya təşviqi sənədi üçün ərizə ilə müraciətinə İqtisadiyyat Nazirliyi "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 5 iş günü müddətində baxır. İnvestisiya layihəsi tələb olunan meyarlara tam cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı halda Nazirlik investisiya təşviqi sənədini sahibkara verir.

**Qeyd:** Nazirlik verdiyi investisiya təşviqi sənədi haqqında məlumatı 3 gün ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim edir



## İNVESTİSIYA TƏŞVİQİ SƏNƏDİNİN ALINMASI ÜÇÜN ƏRİZƏNİN FORMASI

Azərbaycan Respublikası İqtisadiyyat  
Nazirliyinin kollegiyasının 2016-cı il  
24 fevral tarixli 2 nömrəli qərarı ilə  
təsdiq edilmişdir (Əlavə nömrə 2).

### İnvestisiya təşviqi sənədinin alınması üçün ərizənin forması

(müraciət olunan təşkilatın adı)

İnvestisiya təşviqi sənədinin alınması üçün

ƏRİZƏ

1. Ərizəçi haqqında məlumatlar:

1.1. Hüquqi şəxsin tam adı/fərdi sahibkarın soyadı, adı, atasının adı \_\_\_\_\_

1.2. Hüquqi şəxsin hüquqi ünvanı /fərdi sahibkarın ünvanı \_\_\_\_\_

1.3. Hüquqi şəxsin/fərdi sahibkarın VÖEN-ni \_\_\_\_\_

1.4. Əlaqə telefonu \_\_\_\_\_

1.6. İnternet ünvanı (vebsaytı) (əgər varsa) \_\_\_\_\_

1.7. Elektron poçtu (əgər varsa) \_\_\_\_\_

1.8. Hüquqi şəxsin/fərdi sahibkarın səlahiyyətli nümayəndəsinin (əgər varsa):

## İnvestisiya təşviqi sənədi: ən vacib məqamlar

1.8.1. soyadı, adı, atasının adı \_\_\_\_\_

1.8.2. ünvanı \_\_\_\_\_

1.8.3. əlaqə telefonu \_\_\_\_\_

1.8.4. elektron poçtu (əgər varsa) \_\_\_\_\_

1.8.5. etibarnamə haqqında məlumatlar \_\_\_\_\_

1.9. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi \_\_\_\_\_

1.10. İnvestisiyanın layihəsinin həyata keçiriləcəyi ünvan \_\_\_\_\_

1.11. İnvestisiya layihəsinin adı \_\_\_\_\_

2. İnvestisiya təşviqi sənədinin verilməsini xahiş edirəm.

3. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

Sıra №-si	Sənədlərin adı	Nüsxələrin sayı	Vərəqlərin sayı	Qeyd
3.1.	<i>Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş meyarlara cavab verən investisiya layihəsi-biznes plan</i>			
3.2.	<i>Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğin 10 faizinin müvafiq layihə üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd</i>			
3.3.	<i>vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti</i>			

## İnvestisiya təşviqi sənədi: ən vacib məqamlar

**Qeyd:** ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim olunduqda etibarnamə əlavə edilir.

4. Hüquqi şəxsin/fərdi sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin

(vəzifəsi, soyadı, adı)

5. Ərizənin doldurulduğu tarix

(gün, ay, il)

6. Hüquqi şəxsin/fərdi sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin

(imza)

M.Y.

## İNVESTİSIYA TƏŞVİQİ SƏNƏDİNİN FORMASI

Azərbaycan Respublikası İqtisadiyyat  
Nazirliyinin kollegiyasının 2016-cı il  
24 fevral tarixli 2 nömrəli qərarı ilə  
təsdiq edilmişdir (Əlavə nömrə 1).

### İnvestisiya təşviqi sənədinin forması

(sənədi verən orqanın adı)

### İNVESTİSIYA TƏŞVİQİ SƏNƏDİ

№ \_\_\_\_\_ 20\_\_ il

(sənədin verildiyi hüquqi şəxsin tam adı/fərdi sahibkarın adı, soyadı, atasının adı/ VÖEN-ni)

(hüquqi şəxsin hüquqi ünvanı/fərdi sahibkarın ünvanı)

(investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi)

## İnvestisiya təşviqi sənədi: ən vacib məqamlar

*(investisiyanın layihəsinin həyata keçiriləcəyi ünvan)*

Bu sənəd "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanına uyğun olaraq verilir və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (Vergi Məcəlləsinin 67-2-ci maddəsi nəzərə alınmaqla) və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində müəyyən edilmiş güzəştləri əldə etməyə hüquq verir.

*(məsul şəxsin vəzifəsi)*

*(imzası)*

*(adı,soyadı)*

M.Y.

### *İnvestisiya təşviqi sənədinin ləğvi*

İnvestisiya təşviqi sənədi verilmiş investisiya layihəsində göstərilən meyarlar pozulmaqla həyata keçirildiyində və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda İqtisadiyyat Nazirliyi tərəfindən *ləğvinə dair qərar qəbul edərək*, bu barədə 3 gün ərzində sahibkara, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.

## İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedicisi sənədin verilməsi

### QAYDASI

Gömrük tarifi haqqında nəzərdə tutulmuş üstünlüklərdən istifadə etmək məqsədi ilə sahibkar *Təsdiqedicisi Sənəd* almalıdır.

Təsdiqedicisi sənədi almaq üçün sahibkar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməlidir.

#### **Ərizə ilə birlikdə təqdim edilən sənədlərin siyahısı:**

1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
2. Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
4. Ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa);
5. Lisenziya və icazə şərtlərinin (qanunla nəzərdə tutulduqda) yerinə yetirilməsini təsdiq edən sənədlər.
6. İdxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların siyahısı (siyahıda idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların ABŞ dolları ilə dəyəri, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodu, adı, XİFMN-də göstərilən ölçü vahidində miqdarı göstərilməlidir);
7. İdxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların alınması ilə bağlı müqavilənin surəti;
8. İnvestisiya təşviqi sənədinin surəti.

## İnvestisiya təşviqi sənədi: ən vacib məqamlar

Nazirlik təqdim olunmuş ərizəyə (ona əlavə edilmiş sənədlərlə birlikdə), onun qeydiyyatata alındığı tarixdən ən gec 7 iş günü müddətində baxır və qanunu tələbinə uyğun olduqda, təsdiqedic sənədi tərtib edərək sahibkara verir. Nazirlik verdiyi təsdiqedic sənəd barədə məlumatı 3 iş günü müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə verir.

### *Təsdiqedic sənədə müraciətə imtina*

Daxil olmuş ərizədə və ona əlavə olunmuş sənədlərdə göstərilən məlumatlar tələblərə cavab vermədikdə, yaxud onlarda aradan qaldırılması mümkün olmayan çatışmazlıq aşkar edildikdə, Nazirlik təsdiqedic sənədin verilməsindən imtina haqqında inzibati akt qəbul edir və həmin aktı qəbul olunduğu tarixdən 2 iş günü müddətində sahibkara təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sahibkar yenidən təsdiqedic sənədin verilməsi barədə ərizə ilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.

**Qeyd:** *Təsdiqedic sənədin verilməsi barədə ərizəyə baxılarkən idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların bilavasitə istehsalın, işin və xidmətin təşkili ilə bağlı olması və investisiya təşviqi sənədini almaq üçün təqdim edilən investisiya layihəsinə (biznes plana) uyğunluğu araşdırılır.*

## TƏSDİQEDİCİ SƏNƏDİN FORMASI

“İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedicisi sənədin verilməsi Qaydası”na əlavə

**İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedicisi sənədin forması**

(sənədi verən orqanın adı)

**İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün TƏSDİQEDİCİ SƏNƏD**

№ \_\_\_\_\_ 20\_\_ il

(sənədin verildiyi hüquqi şəxsin tam adı/fərdi sahibkarın adı, soyadı, atasının adı/VÖEN-i)

(hüquqi şəxsin hüquqi ünvanı / fərdi sahibkarın ünvanı)

(investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi)

(investisiya layihəsinin həyata keçirildiyi ünvan)

(investisiya təşviqi sənədinin nömrəsi və verilmə tarixi)

Bu sənəd aşağıdakı siyahıda göstərilmiş texnika, texnoloji avadanlıqların və qurğuların ölkəyə idxalı zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.26-cı maddəsində və “Gömrük tarifi haqqında”

## İnvestisiya təşviqi sənədi: ən vacib məqamlar

Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində nəzərdə tutulan güzəştlərdən istifadə hüququ verir.

XIFMN-in kodu	Malların adı	Miqdarı	Ölçü vahidi	Müqavilənin rekvizitləri (tərəflərin adları və müqavilənin bağlanması tarixi)

Bu təsdiqedici sənəd müvafiq gömrük orqanına təqdim edilmək üçün verilir.

(məsul şəxsin vəzifəsi)

(imzası)

(adı, soyadı)

M.Y



## İSTİNADLAR

1. “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI, Bakı şəhəri, 20 aprel 2016-cı il, № 878  
<http://www.e-qanun.az/framework/32606>
2. İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Bakı şəhəri, 18 yanvar 2016-cı il, № 745  
<http://www.e-qanun.az/framework/31870>
3. “Gömrük tarifi haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU, Bakı şəhəri, 13 iyun 2013-cü il, № 687-IVQ  
<http://www.e-qanun.az/framework/26154>
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli 905IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir  
<http://www.taxes.gov.az/modul.php?name=qanun&cat=3>
5. İnvestisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarının təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYA QƏRARI, Bakı şəhəri, 24 fevral 2016-cı il, № 2  
<http://www.e-qanun.az/framework/32268>
6. “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedicə sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu

## İnvestisiya təşviqi sənədi: ən vacib məqamlar

---

Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI, Bakı şəhəri, 20 aprel 2016-cı il, № 877  
<http://www.e-qanun.az/framework/32604>